

T.ü.f.d. dos. Nəcəfli Güntəkin

AMEA, A.Bakıxanov adına Tarix İnstitutunun

"Qarabağ tarixi" şöbəsinin müdürü, e-mail: guntekin.cemil@gmail.com

T.ü.f.d. Eyyazova Nigar

AMEA, A.Bakıxanov adına Tarix İnstitutunun

aparıcı elmi işçisi, e-mail: melissa\_99@mail.ru

## AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN TARİXİNƏ DAİR YENİ ARXİV SƏNƏDİ.ƏRİ

**Açar sözləri:** Azərbaycan Xalq Cümhuriyyəti, beynəlxalq vəziyyət, ərazi bütövlüyü, diplomatik mübarizə, yeni arxiv sənədləri

**Keywords:** Azerbaijan Democratic Republic, international situation, territorial integrity, diplomatic struggle, new archive documents

**Ключевые слова:** Азербайджанская Республика, международная обстановка, территориальная целостность, дипломатическая борьба, новые архивные документы

Türk-müsəlman dünyasında 1918-ci il mayın 28-də yaradılmış ilk respublika – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixinə Birinci Respublika kimi daxil olmuşdur. İlk Azərbaycan respublikası xalqımıza XX əsrə hüßəqi dövlətçilik və sivil demokratiya ənənələrini baxış etmişdir.

Təqdim olunan məqaləyə Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyi Siyasi Arxivinin (*"Politischen Archiv den Auswärtigen Amt"*) (bundan sonra – "Siyasi Arxiv") "Russland 97a" fondunda mühafizə olunan R/11045, R/11048, R/11050, R/11055 və R/11064 sayılı qovuqlarda saxlanılan sənədlər daxil edilmişdir. Məqalaya daxil edilmiş sənədlər Azərbaycan tarixinin on yeni dövrünün mühüm bir mərhələsini – Böyük dövlətlərin Azərbaycan siyasetini, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində mövcud olan beynəlxalq vəziyyəti, Azərbaycanın tarixi sərhədlerinin "müəyyənləşdirilməsi"ni, yenidən cızılan sərhədələrin Azərbaycan Xalq Cümhuriyyətinə qəbul etdirilməyə vadar edilməsi, böyük dövlətlərin Azərbaycanın ayrılmaz parçası olan Bakını əla keçirmək siyasetini və yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin Bakının azad olunması uğrunda apardığı şanlı mübarəzəsini və eləcə də AXC-nin qonşu dövlətlərlədiplomatik münasibətləri tarixinin real manzərəsini bugünkü və gelecek nəsillərə çatdırmaq üçün misilsiz şəhəmiyyət malikdir.

Azərbaycan Xalq Cümhuriyyəti çox gərgin, beynəlxalq münasibətlərin və ziddiyyətləri kəskinlaşdırıcı bir şəraitdə yaranmışdı. Rusiyada baş verən 1917-ci il Fevral burjua inqilabından sonra əsasən Azərbaycan türklərinin yaşadığı Cənubi Qafqaz regionu, Azərbaycanın tarixi torpaqları bir neçə siyasi qurum və dövlətin – *Xüsusi Cənubi Qafqaz Komitəsi* (09.03.-15.11.1917), *Cənubi Qafqaz Komissarlığı* (15.11.1917-10.02.1918), *Cənubi Qafqaz Seymi* (10.02.1918-26.05.1918), *Cənubi Qafqaz Federativ Respublikasının* (22.04.1918-26.05.1918) tərkibində olmuşdu. Azərbaycanda müstəqil dövlət yaranmamışdan hələ əvvəl onun tarixi torpaqları müxtəlif konfransların, müxtəlif güclər markazlarının toplantılarının müzakirəsinə çevrilmişdi.

Hələ 1918-ci il 12 may tarixində Almaniya Xarici İşlər nazirliyinə general Lersner tərəfindən göndərildən bir teleqramda Osmanlı dövləti ilə Cənubi Qafqaz Seymi arasında aparılan danışqlardan bəhs olunur. Sənədin məzmunundan bəlli olur ki, *Axalsığ və Aleksandropol-Culfa dəmir yolu Osmanlı dövlətinə verir, Aleksandropol, Əştərək və İrəvan Cənubi Qafqaz hökumətində qalır*. Həmçinin türklər tətəfinə tutulmuş Şimali Batum ərazisi Cənubi Qafqaz hökumətinə verilir. Bundan əlavə, sənəddə qeyd olunur ki, Türkiya və Cənubi Qafqaz hökuməti sülhün bağlanması ona görə can atır ki, onlar ərazilərə bolşevik təhlükəsindən bir-birlərini qoruyacaqlarına ümidi edirlər [3].

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı vaxtdan etibarən şimal qonşusu olan Dağılılar Respublikası ilə müntəzəm əlaqələr yaratmağa, Şimali Qafqaz xalqlarına maddi-mənəvi və siyasi yardım göstərməyə çalışır. Bu baxımdan 1918-ci il 04 iyul tarixli Tiflisdəki vəkil Korkovadan Almaniya Xarici İşlər Nazirliyinə göndərilən bir radioqramma diqqəti cəlb edir. Sənəddə qeyd olunur:

"Şimali Qafqazda danışqlarda iştirak edən Arslan Gəray bunları məminlə paylaşıdı:

a. Heydər Bammatov İstanbuldan aşağıdakı təlimatları alıb: *Şimali Qafqaz xarici kömək olmadan öz sərhədlərini müdafiə edə bilməz. Əgər mərkəzi hakimiyyət Şimali Qafqazın bütövliliyinə qoruya bilməsa, onda onlar Trükivaya müraciət edəcəklər, çünkü silahlı yardım əvvəlcədən təmin olunub.*

b. *Şimali Qafqaz və Azərbaycan arasında müqavilə bağlanıb və ona əsasən ordu, maliyyə (həmçinin Paşa görə, xarici siyaset də) birgə olmalı idi.*

c. *Azərbaycan Türkiyə ilə birgə ordu və xarici siyaseti nəzərdə tutan müqavilə imzalayıblar.*

Bu Azərbaycan və Şimali Qafqaz üçün formal türk qəyyumluğu deməkdir ki, bununla da Türkiyə bu ölkələrin Rusiya ilə hər bir münaqişəsinə müdaxilə edə bilər" [4].

1918-ci il 04 dekabr tarixli sənəddə Tiflisdə olan alman nümayəndəliyinin Almaniya Xarici İşlər nazirliyinə məlumatı öz ekşini tapmışdır. Burada *Azərbaycan, Gürcüstan və Dağlı Respublikası* nümayəndələrinin birgə təşkil etdiyi konfransdan danışılır və onların öz aralarında razılığa gələrək mühüm qərarlar qəbul etdikləri qeyd olunur. Bu qərarlar içərisində "Har üç respublikanın bir-birinin müstəqilliyini hərtərəflı qəbul etməsi; Har üç respublikanın müstəqilliklərinin qorunması üçün bir-birilərənə hərtərəfli yardım etməsi; Hər üç respublika sərhədlər məsələsində razılığa gəlməyibsə onda onların sərhəd məsələlərini əvvəlcədən seçilmiş komissiyalar vasitəsi və sülh yolu ilə həll etmələri" qeyd olunur. Həmçinin həmin respublikaların nümayəndələri "onlara zərər verə biləcək 4-cü bir dövlətlə heç bir müqavilə imzalamayaqları" söz verirlər. Bundan əlavə, həmin dövlətlər "iqtiadi münasibətləri tənzimləmək, gömrük və digər məsələlər üçün xüsusi komissiyalar təşkil etmək, ümumi pul sisteminin yaradılması, yol, telegraf və poçt tariflərinin eyni olması haqqında qərarlar da qəbul etmişlər" [5].

Cümhuriyət Hökuməti şimal qonşusuna olan Dağlılar Respublikası ilə müntəzəm əlaqələr yaratmağa, Şimali Qafqaz xalqlarına maddi-mənəvi və siyasi yardım göstərməyə çalışır. 17.06.1919 tarixli digər bir sənəddə Cənubi Qafqaz ölkələrində bəs verən hadisələrdən bəhs olunur. Azərbaycanla Gürcüstan arasında yeni gömrük və pul müqavilələri imzalanması, Dağlılar Respublikasının Zaqatala və Abxaziya ilə çox maraqlanması, Azərbaycan, Gürcüstan və Dağlılar Respublikalarının nümayəndələrinin *Yeni Qafqaz Konfederasiyası* yaratmaq qərarına gəlməsi, Dağlılar Respublikasının nümayəndəsi Heydər Bammatın uzun müddət Parisə buraxılmaması, ermənilərin isə Rusiyada dayaq axtarması və s. məsələlər eks olunmuşdur [6].

*"Siyasi Arxiv"*in sənədləri həmçinin Azərbaycan torpaqlarında yaradılmış erməni dövlətinin öz sərhədlerini daha da genişləndirmək niyyətindən xəber verir. 25 iyul 1918 tarixli Almaniya Xarici İşlər nazirliyinə göndərilmiş bir teleqramda qeyd olunur ki, *erməni nümayəndələri Aharunyan və Xatisov onlar üçün Azad Ermanistan yadılmasına təşəbbüs edirlər və xahiş edirlər ki, onların sərhədləri elə olsun ki, onların dövlətləri normal yaşaya bilsin. Qeyd edirlər ki, onlar üçün yaradılan bu respublikaya 600 min erməni qaçqını da qəbul edəcəklər.* Onlar bizim (yəni almanlarla – red.) ittiqadqa və dostlarımız arasında qəbul olunmuş metoddan istifadə edirlər ki, *hər bir rayonda və Qafqazda, hər bir yerdə təki ermənilər yaşasın. Və bu yerlər ermənilərin yaşadığı yerlər kimi göstərilsin* [7].

Öz müstəqilliyinin Böyük dövlətlər tərəfindən tanınmasına nail olmağa çalışan Azərbaycan Xalq Cümhuriyəti həmin dövlərlər diplomatik münasibətlər yaratmağı can atıldı. Lakin bu dövlətlərin hərəsinin öz marağı var idi. Bu qəbildən Almaniya Xarici İşlər Nazirliyinin Siyasi arxiv sənədləri içərisində 30.03.1919 tarixli bir sənəd daha maraqlıdır. Sənəddə qeyd olunur ki, *fansızlar və ingilislər Yaxın Şərqi öz maraqların bölmək istəyirlər. Fransız baş komandanlığı Batuma qədər əraziləri, ingilislər isə Cənubi Qafqaz, Həmədən və İran ərazilərini əla keçirməyə çalışırlar. Ona görə də onlar Cənubi Qafqazda yaranmış yeni respublikalar ilə xoş münasibətlər yaradaraq məsələni dinc yolla həll etmək istəyirlər* [8].

Bu qəbildən olan sənədlər bir dəfə AXC necə çətin şəraitdə mübarizə aparmasını sübut edir.

Tarixşünaslığımızda ilk dəfə elmi dövriyyəyə daxil edilən *"Siyasi Arxiv"*in sənədləri həmçinin digər mühüm məsələni – Azərbaycanın qədim paytaxt şəhərlərindən biri, eyni adlı qubernianın mərkəzi, zəngin neft mənbələrinə malik, dövrün ən mühüm sənaye və ticarət mərkəzi olan Bakının böyük dövlətlər tərəfindən Azərbaycandan qoparılib alınması siyasetini və hansı yolla olursa-olsun

Bakını daşnak-bolşevik işgalindən azad etmək uğrunda Azərbaycan diplomatiyasının mübarizasının real mənzərəsini eks etdirir.

Almaniya arxiv sənədləri Bakının mühüm əhəmiyyətə malik bir mərkəz olduğunu bir daha təsdiq edir. Məhz bu səbəbdəndir ki, Bakı uğrunda mübarizədə hegemon dövlətlərin heç biri digərinə güzəştə getmək istəmirdi. Məhz bu səbəbdəndir ki, Sovet Rusiyası hansı yolla olursa-olsun Bakını əldən vermək istəmirdi və bu məqsədla da Almaniya ilə gizli sazişə girmişdi.

I Dünya müharibəsi zamanı çəkdiyi xərclərin mühüm bir hissəsinin Bakı nefti hesabına ödənilməsini nəzərdə tutan Kayzer Almaniyası isə Bakının dağıdılmasına qətiyyən yol vermək istəmirdi. O, buradakı damıryolları, neft daşıyan kommunikasiya vasitələri və s. strateji obyektlərə zərər dəyməsin deyə "Bakı məsəlesi"ni dinc yolla həll etmək istəyirdi. Alman koşfiyyatının əlində Rusiyanın Cənubi Qafqazı, o cümlədən Bakını əla keçirmək planları barədə dəqiq məlumatlar vardı. 1918-ci il iyunun ortalarında tərtib olunmuş bir xəritədə Bakıda yerləşen 8 minlik bolşevik-erməni hərbi birləşməsi haqqında məlumat göstərilir [9].

Bu məsələ ilə bağlı Tiflisdəki alman nümayəndəsinin Almaniya Xarici İşlər Nazirliyinə göndərdiyi 18 iyul 1918-ci il tarixli teleqram da diqqəti cəlb edir. Həmin sənəddə Osmanlı ordusunun Bakıya girmosunun qarşısının alınması üçün İstanbulda bir konfrans çağırılmasının nəzərdə tutulduğu, hətta Bakıda Sovet nümayəndəsi Stepan Saumyanla danışqlar aparmaq, onu yerli əhaliyə – əsil türklərə (azərbaycanlılara) qarşı düşməncilik hərəkətlərinə son qoymağın inadırmaq üçün Bakıya bir nümayəndə göndərdiyi haqqında məlumat verilir [10].

Bu qəbildən olan digər bir sənəddə – 13 avqust 1918-ci il tarixli teleqramda Almanianın Cənubi Qafqazda nümayəndəsi general fon Kressin Osmanlı nümayəndəsi Xəlil pəsa ilə Yelizavetpolda (Gəncə – red.) danışqlar aparması haqqında məlumat verilir. Danışqlarda Böyük Britaniya qüvvələrinin Bakıya girməsinin qarşısını almaq üçün Almaniya hərbi hissələrinin Osmanlı qüvvələri ilə birləşməsinin vacib olduğu bildirilir [11]. Lakin Azərbaycan hökumətinin qatıyyatlı məvqeyi, Osmanlı ordusunun köməyi və Azərbaycan vətənpərvərlərinin rəşadeti sayəsində Bakı düşmənlərdən azad olundu və xalqımız təbii paytaxtına qovuşdu.

Bakının azad edilməsindən sonra Almaniya hökumətinin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə münasibəti müsbət manada dəyişildi. Artıq Almaniya hökuməti tərəfindən verilən göstərişlərə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə əlaqə yaradılmasına çalışılırdı.

Məsələn: Bakı azad olunduqdan sonra, Almaniya Xarici İşlər Nazirliyinin 22.10.1918-ci il tarixli məlumatında Almanianın Cənubi Qafqazda nümayəndəsi general fon Kressə leytant fon der Koltsun Bakıda almanınlar maraqlarını qorunması tapşırığı verilmişdi. Leytant fon der Koltsun tabeliyinə 100 nəfərlik zabit heyəti və digər dəstələr verilir. Lakin onların gəldiyi qatar Şəmkir yaxınlığında tərk-siləh edilir. Yalnız 5 gündən sonra Koltsun kiçik bir dəstə ilə Bakıya girməsinə imkan yaradır [12; 1, 978].

Almaniya Xarici İşlər Nazirliyinin Siyasi arxiv sənədləri içərisində Bakı azad olunduqdan sonra Bakıdan İrana qaçan erməni hərbi birləşmələri haqqında da maraqlı məlumatlar vardır. General fon Kressin Almaniya Xarici İşlər Nazirliyinə 31.10.1918 tarixli məlumatında Bakıda İran konsuluğunu tərəfindən Ənzəliyə 200, Həmədən-Ənzəli istiqamətində isə 15 min nəfər erməni-dəsnək hərbçisinin mərhələlərə göndəriməsi haqqında məlumat verilir.\*\* Həmin sənəddə İran tərəfin nümayəndəsi Kiçik xanın ingilislərə bağlılığı müqavilədən danışılır və bu müqavilədə göstərilir ki, Bakıdan qaçan erməni desantlarını İran orasının buraxmasılar [13]. Lakin, Böyük dövlətlərin əsas siyaseti erməni cəlliadlarını İran orasında toplayaraq Cənubi Azərbaycanda soyqırımlar hayata keçirmək siyaseti olduğundan bu onlar üçün olverişli idi.

01 oktyabr 1918-ci il tarixində general fon Kressin imzası ilə Almaniya Xarici İşlər Nazirliyinə göndərdiyi teleqramda Azərbaycan hökuməti tərəfindən silah, hərbi sursat və digər hərbi ləvazimatların eks olunduğu siyahının verildiyi və bunların qiymətlərinin neftlə öndənləcəyi xəbəri

\*\* Bu sənəd həm də Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı zamanı Stepan Saumyan tərəfindən Bakıya nə qədər silahlı erməni-dəsnək hərbi qüvvələrinin toplandığını da sübut edir. Bura hələ işgalçı bolşevik hərbi qüvvələrinin tərkibindəki silahlı erməni zabit və asgərləri daxil deyil.

verilirdi. Hərbi sursat və digər hərbi ləvazimatların qiymətinin neftlə ödəniləcəyi üçün general fon Kress bu məsləhən tezliklə həll olunmasını istəyirdi və Azərbaycan Hökumətinin bu istəyini ən yaxın zamanda poçtla Xarici İşlər Nazirliyinə göndərəcəyini bildirmişdi [14; 2, 541].

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin almanlardan almaq istədiyi silah və hərbi sursatın siyahısında:

- 144 ədəd (1902-ci il modeli) 2000 atış qranili səhra topu;
- 248 ədəd (1909-cu il modeli) 2000 atış qranili dag topu;
- 144 ədəd 2000 atış qranili qısalülüli dag topu;
- 48 ədəd (1909-cu il modeli) 1500 atış qranili ağır səhra topu;
- 48 ədəd (1909 və ya 1910-cu il modeli) 1500 atış qranili qısalülüli yüngül səhra topu;
- 48 ədəd (1909 və ya 1910-cu il modeli) 1500 atış qranili qısalülüli ağır səhra topu;
- 10 ədəd 15 sm. ölçülü ("Canne" markalı) 1000 atış qranili top;
- 10 ədəd 120 mm. ölçülü ("Wikkers" markalı) 1000 atış qranili top;
- 10 ədəd 8,8 sm. ölçülü 2000 atış qranili alman topu;
- 4 ədəd 10,5 sm. ölçülü 1000 atış qranili alman topu;
- 4 ədəd 8,8 sm. ölçülü 1500 atış qranili alman topu;
- 4 ədəd 7,5 sm. ölçülü 2000 atış qranili alman topu;
- 48 ədəd 3000 atış qranili zenit havadan müdafiə qurğusu;
- 200 min ədəd 900 atış qranili piyada tūfəngi;
- 20 min ədəd 900 atış qranili kazak tūfəngi;
- 10 min ədəd 900 atış qranili karabiner (qısalülüli tūfəng);
- 800 ədəd 20 ministifadə "M.C.Maxim" sistemli tūfəng;
- 100 ədəd 10 min istifadə qranili "M.C.Lewis" sistemli tūfəng;
- 100 ədəd 100 atış qranili zabit revolveri;
- 200 ədəd hərbi durbin;
- 400 ədəd at yəhəri;
- 1000 ədəd (fişəngləri ilə bərabər) işıqlı tapança;
- 200 ədəd səhra durbini;
- 2 ədəd sualtı qayıq;
- 6 ədəd zirehli matorlu qayıq;
- 50 ədəd zirehli mina;
- 10 ədəd təyyarə;
- 10 ədəd 120-lük prolektor;
- 25 ədəd 142 tonluq yüksək sürətli avtomobili;
- 200 ədəd səyyar mətbəx və s. [15; 2,542]. (Sənəd əlavə olunur 2.s.)

General fon Kressin 1918-ci il oktyabrın 22-də Tiflisdən Almaniya Xarici İşlər Nazirliyinə göndərdiyi telegramında alman komandanlığının geri geri döndüyü üçün əllerində olan hərbi ləvazimatın...silahların Azərbaycana və Gürcüstana satmayıçı təklif etmişdi [16]. Həmin teleqrama cavab olaraq oktyabrın 26-da Berlindən Almaniya Xarici İşlər Nazirliyinin baş məsləhətçisi Busse tərəfindən göndərilən teleqranda hərbi sursatın yalnız Gürcüstana satılara biləcəyi bildirilirdi. Hərbi sursat Azərbaycana satılısa almanın "tatarları ermənilərə qarşı silahlandırmala günhan-dıracaqları, ermənilərə işa heç bir şəkildə silah verilməməsi bildirilirdi". Cümlə "ermənilərə verilən silahların böyük bir ehtimalla türk-müsəlman əhalisine qarşı istifadə ediləcəyi" ifadə edilmişdi [17].

"Siyasi Arxiv"-dən əldə edilən sənədlər Azərbaycan Xalq Cümhuriyyətinin müxtəlif problemlərinin, o cümlədən Böyük dövlətlərin Azərbaycanla bağlı yeritdiyi siyasetinin düzgün araşdırılmasına geniş imkanlar yaradır. Sənədlərin əksəriyyətindəki fakt və materiallar tarix elmimiz üçün yenidir. Bu məlumatlar Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bir çox mühüm problemlərinə, Böyük dövlətlərin Azərbaycanla bağlı yeritdiyi siyasetinə yeni baxış tələb edir.

#### İstifadə edilmiş ədəbiyyat:

1. Nəcəfli G. "Alman Arxiv Belgelerinde Kafkas İsləm Ordusu'nun Bakı'yı Kurtarma Uğrunda Mücadelesi" // "100. Yılında I. Dünya Savaşı" Uluslararası Sempozyumu". 03-05 Kasım 2014, Budapeşт. Beynəlxalq elmi konfransın materialları. Xüsusi Buraxılış. Ankara, 2015, s.977-994.

2. Nəcəfli G., Eyyazova N. Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımı alman arxiv sənədlərində" // AMEA Tarix İstítutu "Elmi Əsərlər" "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" mövzusundan III beynəlxalq elmi konfransın materialları. Xüsusi Buraxılış. N.56,57,58 // Bakı, 2016, s.540-546.
3. Politischen Archiv den Auswärtigen Amt. (PAAA), R.11045, N:A 20153.
4. PAAA, R.11050, N:A 28660.
5. PAAA, R.11064, N:A 2136.
6. PAAA, R. 11064, N: A 17623
7. PAAA, R.11050, N: A 27038.
8. PAAA, R. 11064, N: A 10320.
9. PAAA, Rußland N:97a, , Sig.11048, Karte. Abt. Fremde Heere.
10. PAAA, Rußland N:97a, , Sig.11055, Nr.A33783, 18.07.1918
11. PAAA, Rußland N:97a, , R.11055, Berlin, den13 August 1918.
12. PAAA, Rußland N:97a, , Sig.11064, Nr. A 44458.
13. PAAA, Rußland N:97a, Sig. 11064, Nr.A 46288.
14. PAAA, Rußland №97a, R.11064, Telegramm Tiflis den 31. Oktober 1918. General von Kreß an Auswärtiges Amt.
15. PAAA, Rußland №97a, R.11064, Telegramm Tiflis den 31. Oktober 1918. General von Kreß an Auswärtiges Amt.
16. PAAA, Rußland №97a, R.11064, Telegramm Tiflis den 25. Oktober 1918. General von Kreß an Auswärtiges Amt.
17. PAAA, Rußland №97a, R.11064, Telegramm Tiflis den 26. Oktober 1918. General von Busshe an Auswärtiges Amt.

#### NEW ARCHIVE DOCUMENTS ON THE HISTORY OF THE AZERBAIJAN DEMOCRATIC REPUBLIC Summary

The presented article includes documents preserved in various funds of the Political Archives of the Ministry of Foreign Affairs of the Federal Republic of Germany ("Politischen Archiv den Auswärtigen Amt"). These documents, which were first included in the scientific circulation in our historiography, reflect an important issue – firstly, efforts of Azerbaijan Democratic Republic to establish diplomatic relations with the neighboring states and to be recognized by Greater States, to protect territorial integrity of the newly established Azerbaijan state, to maintain its capital – Baku, the real picture of the struggle for liberation of the city from the Dashnak-Bolshevik regime.

In addition, in these documents mentioned in the article initiatives for the political and economic cooperation that were being formed between the ADR government and the Kaiser Germany have also been reflected.

#### НОВЫЕ АРХИВНЫЕ ДОКУМЕНТЫ ПО ИСТОРИИ АЗЕРБАЙДЖАНСКОЙ ДЕМОКРАТИЧЕСКОЙ РЕСПУБЛИКИ

Резюме

In the presented article are used documents, which are stored in various funds of the Political Archives of the Ministry of Foreign Affairs of the Federal Republic of Germany ("Politischen Archiv den Auswärtigen Amt"). These documents, which were first included in the scientific circulation in our historiography, reflect an important issue – firstly, efforts of Azerbaijan Democratic Republic to establish diplomatic relations with the neighboring states and to be recognized by Greater States, to protect territorial integrity of the newly established Azerbaijan state, to maintain its capital – Baku, the real picture of the struggle for liberation of the city from the Dashnak-Bolshevik regime.

Besides, in the documents mentioned in the article initiatives for the political and economic cooperation that were being formed between the ADR government and the Kaiser Germany have also been reflected.